



Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 79 (21.489)

30 aprel 2016-cı il, şənbə

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək öünə gül dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Maltanın xarici işlər naziri Corc Vellanı qəbul edib.



“İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedic sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və

fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedic sənədin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri

Vasif TALIBOV

Naxçıvan şəhəri, 29 aprel 2016-cı il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 29 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedic sənədin verilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedic sənədin (bundan sonra – təsdiqedic sənəd) verilməsi qaydasını müəyyən edir.

1.2. Təsdiqedic sənəd Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 yanvar tarixli 11-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na uyğun olaraq investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra – sahibkar) verilir.

1.3. Təsdiqedic sənədin forması bu Qaydaya əlavə olunur.

1.4. Təsdiqedic sənəd sahibkara qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə hüququ verir.

2. Təsdiqedic sənədin verilməsi

2.1. Təsdiqedic sənədi almaq üçün sahibkar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra – Nazirlik) ərizə ilə müraciət edir.

2.2. Ərizə ilə birlikdə, “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsində göstərilənlərlə

yanışı, aşağıdakılar da təqdim edilir:

2.2.1. idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların siyahısı (siyahıda idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların ABŞ dolları ilə dəyəri, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodu, adı, XİFMN-də göstərilən ölçü vahidində miqdarı göstərilməlidir);

2.2.2. idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların alınması ilə bağlı müqavilənin surəti;

2.2.3. investisiya təşviqi sənədinin surəti.

2.3. Nazirlik təqdim olunmuş ərizəyə (ona əlavə edilmiş sənədlərlə birlikdə), onun qeydiyyata alındığı tarixdən ən gec 7 iş günü müddətində baxır və bu Qaydanın 2.6-cı bəndinin tələblərinə uyğun olduqda, təsdiqedic sənədi tərtib edərək sahibkara verir. Nazirlik verdiyi təsdiqedic sənəd barədə məlumatı 3 iş günü müddətində Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə verir.

2.4. Daxil olmuş ərizədə və ona əlavə olunmuş sənədlərdə göstərilən məlumatlar bu Qaydanın 2.6-cı bəndində əks olunan tələblərə

caav vermədikdə, habelə onlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıq aşkar edildikdə, Nazirlik təsdiqedic sənədin verilməsindən imtina haqqında inzibati akt qəbul edir və həmin aktı qəbul olunduğu tarixdən 2 iş günü müddətində sahibkara təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

2.5. Təsdiqedic sənədin verilməsi barədə ərizədə (ona əlavə edilmiş sənədlərdə) aşkar edilmiş çatışmazlıq qanunvericiliyə uyğun olaraq aradan qaldırılır. Çatışmazlıq aradan qaldırıldıqdan sonra sahibkar yenidən təsdiqedic sənədin verilməsi barədə ərizə ilə Nazirliyə müraciət edə bilər.

2.6. Təsdiqedic sənədin verilməsi barədə ərizəyə baxılarkən idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların bilavasitə istehsalın, işin və xidmətin təşkili ilə bağlı olması və investisiya təşviqi sənədini almaq üçün təqdim edilən investisiya layihəsinə (biznes plana) uyğunluğu araşdırılır.

3. Təsdiqedic sənədin ləğvi

3.1. “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində göstərilən hallarla yanaşı, təsdiqedic sənəd aşağıdakı hallarda da ləğv olunur:

3.1.1. Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2016-cı il 21 yanvar tarixli 11-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 9-cu hissəsinə uyğun olaraq investisiya təşviqi sənədi ləğv edildikdə;

3.1.2. təsdiqedic sənəd əsasında idxal olunmuş texnikanın, texnoloji avadanlıqların və qurğuların sahibkar tərəfindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi, investisiya layihəsinin həyata keçiriləcəyi ərazidən kənarlaşdırılması və ya üçüncü şəxsə verilməsi (müəssisənin və ya təsərrüfat obyektinin verilməsi halları istisna olmaqla) haqqında Nazirlik əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda.

3.2. Təsdiqedic sənəd ləğv olunduqda, sahibkar qanunla nəzərdə tutulan güzəştlərdən istifadə hüququnu itirir və o, idxal etdiyi texnika, texnoloji avadanlıqlar və qurğular üçün qanunvericiliyə uyğun olaraq əlavə dəyər vergisini və gömrük rüsumunu ödəməlidir.

3.3. Nazirlik ləğv etdiyi təsdiqedic sənəd barədə məlumatı 3 iş günü müddətində Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə verir.

“İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedic sənədin verilməsi Qaydası”na əlavə

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedic sənədin forması

(sənədi verən orqanın adı)

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün TƏSDİQEDİCİ SƏNƏD

№ _____ 20__ il

(sənədin verildiyi hüquqi şəxsin tam adı / fərdi sahibkarın adı, soyadı, atasının adı/ VÖEN-i)

(hüquqi şəxsin hüquqi ünvanı / fərdi sahibkarın ünvanı)

(investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi)

(investisiya layihəsinin həyata keçirildiyi ünvan)

(investisiya təşviqi sənədinin nömrəsi və verilmə tarixi)

Bu sənəd aşağıdakı siyahıda göstərilmiş texnika, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə hüququ verir.

XİF MN-in kodu	Malların adları	Miqdarı	Ölçü vahidi	Müqavilənin rekvizitləri (tərəflərin adları və müqavilənin bağlanması tarixi)

Bu təsdiqedic sənəd Naxçıvan Muxtar Respublikasının gömrük orqanına təqdim edilmək üçün verilir.

(məsul şəxsin vəzifəsi)

(imzası)
M.Y.

(adı, soyadı)

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tədbirlər keçirilib



Aprilin 29-da Naxçıvan Dövlət Texniki Kollecinin "Heydər Əliyev və Azərbaycanın müstəqilliyi" mövzusunda lektoriyası keçirilib.

Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq bildirib ki, bütün mənalı ömrünü xalqımızın nıcatına həsr etmiş bu dahi şəxsiyyət ölkəmizin müstəqilliyinin əldə olunmasında, qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfəri "Heydər Əliyev və Azərbaycanın müstəqilliyi" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, milli ideyalara bağlılığı nəticəsində hələ sovet dövründə gələcəyin müstəqil Azərbaycanı naminə cəsarətli

addımlar atılıb. Belə ki, Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilib, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə olunub.

Qeyd edilib ki, ötən əsrin sonlarında

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, bu müstəqilliyimiz xeyli çətinliklərlə qarşılaşıb. Ümummilli liderin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi və digər tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. 1993-cü ilin iyun

ayında xalqın təkidlə tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, vətəndaş müharibəsindən qurtulub. Onun dühasının qüdrəti sayəsində Azərbaycanda siyasi və milli-ideoloji birləşmənin təməli qoyulub, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilib.

Vurgulanıb ki, dövlət quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələridir. Məhz dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərbdə arasında etibarlı körpü rolunu oynamağa başlayaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin **"Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!"** fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən müstəqil Azərbaycanın simasında bir daha öz təsdiqini tapır.

Tədbirə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov yekun vurub.

☛ Səbuhi HƏSƏNOV

Naxçıvan Dövlət Universitetində "Ulu öndər Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı" adlı beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev ulu öndər Heydər Əliyevin ictimai həyatın bütün sahələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, konfransın işinə uğurlar arzulayıb.

İqtisad üzrə fəlsəfə doktoru, dosent Teymur Abbasov "Naxçıvan Muxtar Respublikasında aqrar bazarın təşkili və perspektiv inkişafında sahibkarlığın rolu" mövzusunda danışıaraq bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Ötən dövr ərzində torpaq sahələrinin meliorativ cəhətdən müntəzəm təhlilərinə və suvarma suyunun təminatının təmin edilməsi sahəsində kənd təsərrüfatı sahəsində mövcud problemlər tam aradan qaldırılıb. Heydər Əliyev Su Anbarının, Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin tikilib istifadəyə verilməsi, Arpaçay və Uzunoba Su anbarlarının əsaslı təmir olunması, sahibkarların lazımı texnika və avadanlıqlarla

vaxtında və güzəştli şərtlərlə təmin edilməsi aqrar sektorun inkişafına təkan verən amillərdəndir.

"Naxçıvan iqtisadiyyatı yeni inkişaf mərhələsində" mövzusunda çıxış edən Azərbaycan Respublikasının Əməkdar iqtisadçısı, professor Tofiq Hüseynov bildirib ki, aparılmış genişmiqyaslı işlərin, ardıcıl siyasətin nəticəsində muxtar respublikada bütün əsas kənd təsərrüfatı məhsulları üzrə daxili tələbat tam ödənilir. Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında müasir texnologiyalara əsaslanan iri sənaye müəssisələri və komplekslərinin, çoxsaylı yüngül və yeyinti sənayesi məhsulları və tikinti materiallarını istehsal edən müəssisələrin, geniş aqrar sənaye komplekslərinin yaradılması şəhər ilə yanaşı, kənd əhalisinin də işlə təmin olunmasına əlavə imkanlar açıb, müəssisələrin yerli xammalla təchiz edilməsinə şərait yaradıb.

İran İslam Respublikasının Təbriz Mizan Universitetinin müəllimi Əbolfəzl Souza ni "Müasir şəraitdə



İran İslam Respublikasında aqrar istehsalda beynəlxalq maliyyə və investisiyaların istifadə olunmasının prioritet istiqamətləri" mövzusunda danışıb.

Türkiyə Respublikasının İqdir Universitetinin müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Polad Əliyev "Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında rolu" mövzusunda çıxış edib. İqtisadi sahədəki əməkdaşlıqdan danışan mürəzək iki ölkə arasında bu sahədə çoxsaylı sənədin imzalandığını diqqətə çatdırıb.

Plenar iclasın sonunda "Heydər Əliyev – dahi şəxsiyyət" adlı sənədlə film nümayiş olunub.

Sonra konfrans iki bölmə üzrə öz işini davam etdirib.

Nərim CABBAROVA



Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü münasibətlə ədəbi-bədii kompozisiyaya keçirilib.

Məktəbin müəllim və şagird kollektivinin, Naxçıvan Dövlət Universitetinin və Müəllimlər İnstitutunun burada təcrübədə olan tələbələrindən iştirak etdikləri tədbiri giriş sözü ilə məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Namig Məmmədov açıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətinə Nizami Aliyev "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır", Naxçıvan Müəllimlər İnstitutunun

Təbiət və incəsənət fakültəsinin dekani, peşəqoşqına üzrə fəlsəfə doktoru, dosent Rövsən Vəliyev "Azərbaycan dövlətçiliyi möhkəm və etibarlı əllərdədir" mövzularında çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olub.

Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu dönmədən, ardıcıl və layiqli şəkildə həyata keçirir. Bu siyasi kurs Azərbaycanın siyasi və iqtisadi qüdrətinin artmasına və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olub. Ölkəmizdə siyasi sabitliyin mövcud olması

və iqtisadi inkişafın Heydər Əliyev modelinin uğurla həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafını daha da sürətləndirir.

Vurgulanıb ki, ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı işğaldan xilas etməklə Naxçıvana yeni bir həyat bəxş edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik hərəkatı bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb.

Qeyd olunub ki, bu gün muxtar respublikamızda Heydər Əliyev ideyalarının sondaqatılmağa həyata keçirilməsi, muxtar respublika iqtisadiyyatının yüksələn xətlə inkişafı hamımızda qürur hissi doğurur və bütün bu nailiyyətlər ulu öndərimiz Heydər Əliyev ideyalarının tənənəsi kimi qiymətləndirilir.

Sonra tədbir iştirakçıları şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyaya və əl işlərindən ibarət sergiyə baxıblar.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin aprel ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 aprel tarixli Qərarı ilə "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 8 oktyabr tarixli 82 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə, idarə və təşkilatlarının, habelə nizammə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus, həmçinin oğurlanmış, naməlum şəraitdə itmiş və yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) silinməsi, habelə yararsız hala düşmüş vəsaitlərin (fondların) sökülməsindən əldə edilən material qiymətlərinin satışı üzrə Qaydalar" da dəyişikliklər edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 aprel tarixli Qərarı ilə "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edilmişdir.

Həmin tarixdə qəbul edilmiş 43 nömrəli Qərarla isə "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 oktyabr tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilmişdir.

Edilmiş dəyişikliklərə əsasən, avtonəqliyyat vasitələrini idarə edən sürücülərin yaş həddi 19-dan 21-ə qaldırılmış, avtonəqliyyatı idarəetmə təcrübəsi isə bir ildən iki ilədək artırılmışdır.

Bundan başqa, taksi minik avtomobillərinin sürücülərinə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindəşmalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıqların keçirilməsinin Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən aparılacağı müəyyən edilmişdir.

Qəbul edilən normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanışı olmaq mümkündür.

Biznesin inkişaf etdirilməsinin aktual problemləri mövzusunda elmi-praktik konfrans

"Naxçıvan" Universitetinin İdarəetmə fakültəsinin təşkilatçılığı ilə "Biznesin inkişaf etdirilməsinin aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açıb.

Sonra universitetin İdarəetmə fakültəsinin dekani Elbrus İsayev "Tələbələrin biznes fəaliyyətinə cəlb edilməsinin təşkili və idarə edilməsi yolları", İdarəetmə kafedrasının müdiri İradə Bağirovanın "Güclü investisiya və biznes mühitinin Azərbaycanın iqtisadi inkişaf prosesində əhəmiyyəti", Naxçıvan Biznes Mərkəzinin direktoru Vüqar Səfərovun "Rəhbərlik stillərinin seçilməsi", İdarəetmə fakültəsinin dekan müavini Naim Cahidzadənin "Biznes maliyyəsinin mahiyyəti və təşkilinin əsasları", İdarəetmə kafedrasının müəllimləri İsmayıl Bağirovanın "Biznesin inkişaf etdirilməsində vergi sisteminin rolu", Sevinc Cabbarovanın "Naxçıvan Muxtar Respublikasında innovativ biznes formalarının inkişafı" və Məhəmməd Nəbatovun "Hədəfimiz karyeramızdır ləhiyyəsinin təqdimatı" mövzularında çıxışları olub.

Bildirilib ki, əlverişli biznes mühitinin yaradılması məqsədlə əsaslı şəkildə islahatların aparılması ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəliləyən və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi sosial-iqtisadi inkişafın hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Çıxışlarda o da vurğulanıb ki, uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynayacaqdır.

Nuray ƏSGƏROVA

Şərur rayonunun Xanlıqlar, Vərməziyar və Ələkli kəndlərinə yeni su xətləri çəkilib

Kənd təsərrüfatının mühüm sahələrindən biri olan əkinçilik ərazinin təminatının başlıca mənbəyidir. Bu səbəbdən də muxtar respublikada əkinçiliyin inkişafına xüsusi önəm verilib, məqsədyönlü tədbirlər həyata keçirilib. Həmin tədbirlər sırasında meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyətə kəsb edir. Ona görə də hər il regionda bu istiqamətdə görülməli işlərin həcmi artır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumatlara görə, suvarılan torpaq sahələrinin səmərəli suvarma suyu ilə təmin olunması məqsədilə mənbəyini Arpaçay sol sahil kanalından götürən Şərur rayonunun Xanlıqlar, Ələkli, Vərməziyar kəndlərinə birbaşa suvarma suyunun verilməsi üçün yeni boru xəttinin 3 kilometr məsafəsinin 720 millimetrlik boru ilə çəkilişi başa çatdırılıb.

3 kilometr boru xəttinin sonunda paylayıcı qurğudan 1 kilometr Ələkli istiqamətində, 800 metr Vərməziyar istiqamətində 500 millimetrlik azbest boru xətlərinin çəkilməsi təmin edilib.

Qeyd edək ki, suvarma boru xəttinin tikintisinə 2015-ci ilin dekabr ayında başlanılıb, 2016-cı ilin aprel ayının əvvəlində işlər tamamlandı.

Həyata keçirilən tədbirlər sırasında sıradan çıxmış boru xətlərinin təmiri də var. Belə xətlər istismar müddətini bitirdiyindən suvarma suyunun lazım olan əkin sahələrinə verilməsində və ərazilərin suvarma suyu ilə təmin olunmasında çətinliklər yaranırdı.

Ona görə də sıradan çıxmış 3 kilometr boru xətti yenisi ilə əvəz olunub və Xanlıqlar kəndi ərazisinin suvarılması üçün 3 ədəd yeni siyirtmə quraşdırılıb. 150 hektar ərazi suvarma suyu ilə təmin edilib. Vərməziyada 222 hektar, Ələkli kəndində 217 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunub. Su aparıcı kanalların təmizlənməsi işləri həyata keçirilib.

Xəbərlər şöbəsi

